


NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN



№ 61 (9228) 19 MART 2023-cü il BAZAR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Ancaq və ancaq irəlli!

İkinci Qarabağ müharibəsinin nəticələrini
heç kim yaddan çıxarmasın



◆ Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri

Talış-Tapqaraqoyunlu-Qaşaltı Sanatoriyasının avtomobil yolunun açılışı



Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq



Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub



Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm obyektlərinin tikintisi ilə tanışlıq



Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva
Talış kəndində görülən
işlərlə tanış olublar

Dövlət başçısı kənddə
Novruz tonqalını alovlandırb və
Azərbaycan xalqını bayram
münasibətilə təbrik edib



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri

Talış-Tapqaraqoyunlu-Qaşaltı Sanatoriyasının avtomobil yolunun açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Martin 18-də Tərtər rayonuna səfəri ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı Sanatoriyasının avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sörih Sahib Məmmədov görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı Sanatoriyasının yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.

Bu yolu inşası layihəsi çərçivəsində İncəqaz üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçəşrəmli körpünün eni 14,5 metrdir. Köprü 9 bal seyməlik növələrə alınıqla inşa edilib.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tətəblərinə uyğun yüksək keyfiyyətə həyata keçirilər. Layihə üzrə yolboyu avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkil üçün digər zəruri infrastruktur yaradılıb.



Prezident İlham Əliyev Tərtər rayonunun Talış könəminin daxili yollarının tikintisi layihəsi barədə de məlumat verildi. Bildirildi ki, kənd-daxili yolların ümumi uzunluğu 4,2 kilometrdir. Qeyd edək ki, Tərtər rayonunun iş-

galdan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolu inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gedisi-

gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Yeni yol həmçinin Tərtər şəhəri ilə yanşas, alternativ olaraq Naftalan şəhərindən do bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub



Martin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldən azad edilmiş orazılarda (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlət başçısına və birinci xanımı məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.



Məhəllədə həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstånsiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi növələrə alınıqla inşa ediləcək. Həmçinin geniş yaşlılıq zolaqları da salınacaq.

Prezident İlham Əliyev yaşayış məhəlləsinin teməlini qoyma.

Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq

Martin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq.



Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm obyektlərinin tikintisi ilə tanışlıq

Martin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanışlıqlar.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldən azad edilmiş orazılarda (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanımı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Birinci Dövlət Programı çərçivəsində osaslı təmiri, su anbarının təmir-borpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının osaslı təmiri başlanılib. Hazırda su anbarının divarlarına beton örtüyü vurulması, oradakı bütün avadanlıqların osaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görürlər. Eyni zamanda Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılib. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtobanın təmiri başlanıb.

Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda "Xaçınçay", "Köndələnçay-1", "Köndələnçay-2", "Köndələnçay-3" su anbarlarında paralel olaraq aparılan təmir, osaslı təmir və yenidənqurma işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.



mi"nda oksini təpib. Tədbirlər pləna osasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinin uyğun olaraq, yaşayış məntəqələrində tohsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin həzirlanması tapşırılıb.

Sonradan qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Ləçən rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıllı rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəyərək və ümumi tohsil müəssisəsinin tikintisi və bərpası ilə bağlı təkliflərin həzirlanması tapşırılıb.

Şuşa rayonunda 30, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəyərək və ümumi tohsil müəssisəsinin tikintisi və bərpası ilə bağlı təkliflərin həzirlanması tapşırılıb.

Qeyd edək ki, Ermənistandan Azərbaycana qarşı 30 il yaxın davam edən horbi toçavılıq neticəsində işğal olunan rayonların tohsil infrastrukturunu da tamamilə dağıldı. İşğaldən azad edilən orazılarda dağıldı-



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar

Dövlət başçısı kənddə Novruz tonqalını alovlandırib və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.

AZERTAC xəber verir ki, dövlət başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatırda daşına baxış keçirdilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə roşadəli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji orazını düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu orazinin işğaldan azad olduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan təxnitin həkk olunduğu Xatırda daşı yerləşdirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş orazlarda (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanima Talış kəndinin baş planı osasında görülən işlər barədə məlumat verdi.

Xatırdaq ki, dövlət başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldırıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları osasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan tömür-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görüllüb. Talış kəndinin yüksək nöqtələrdən birində sakınların asudo vaxtlarını səmərəli keçirmələri üçün istirahət güşəsi və seyr meydani tikilib.

Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictmai işə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin orasında abadlıq işləri görüllüb. Bunlardan biri də inzibati binadır.

Dövlət başçısı və birinci xanım inzibati binada yaradılan şəraitlə tanış olurlar.

Mövcud ikimərtəbəli inzibati bina osaslı tömür edilib, dam örtüyü sökülmək yenidən qurulub. İnzibati binanın qarşısındaki orazida kənd meydannıñ bərpası həyata keçirilib və burada geniş yaşıllaşdırma işləri aparılıb. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulub. İnzibati bina yanğıñ siqnalizasiya, rabito və videomüşahidə sistemləri ilə tochiz edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə tanış olurlar. Uşaq bağçasının birmərtəbəli binası da osaslı tömür edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğıñ siqnalizasiya, rabito, videomüşahidə və fövqəldən hal xəborxəri sistemləri ilə tochiz edilib. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə tochiz olunub. Həyətənə oradı uşaq üçün rezin örtülü oyun meydancası və iki səhəbtgah inşa olunub. Bir sözə, burada balacaların vaxtlarını məraqlı və səmərəli keçirmələri üçün hərtərəflə şərait yaradılıb.

Talış kəndindəki 78 şagird yeriş məktəb binası ilə tanışlıq zamanı



ni məlumat verildi ki, ikimərtəbəli bina da bərpası və yenidən qurulması həyata keçirilib. Dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğıñ siqnalizasiya, rabito, zong, videomüşahidə sistemləri ilə tochiz edilib. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sınıf, tibb və müslimlər otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətənə oradı sənūti ot tərtüklü futbol və idman meydançaları yaradılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndində Novruz tonqalını alovlandılar.

Sonra dövlət başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi.



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonuna səfəri

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar

Əvvəl 4-cü səh.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitdə tanış oldular.

Prezident İlham Əliyev: Salamaley-küm!

Ev sahibi Əyyub Əkbərov: Xoş gör-dük, conab Prezident. Var olsun, Prezidentimiz.

Birinci xanım Mehriban Əliyeva: Salam, xoş gərdük, töbrik edirəm.

Ev sahibi Arzu Əkbərova: Salam, Mehriban xanım, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necəsiniz?

Əyyub Əkbərov: Gözəl, necə olacağım? Buradan gedəndə cavan oğlan idim, 30 yaşında getmişdim.

Prezident İlham Əliyev: Neçənci il-də buradan getmişdiniz?

Əyyub Əkbərov: 1993-də getmişdim. İndi şüklər olsun. Gözlərimə inan-mıram.

Prezident İlham Əliyev: Ovaxtkı Ta-lış kondi do bu cür idi?

Əyyub Əkbərov: Bəli.

Prezident İlham Əliyev: Bu da eviniz.

Əyyub Əkbərov: Bəli, mənim evim budur. Şükürərələr olsun, elo gələn kimi do işlə təmin olunmuşam. İcma mərkəzinə mən verdilər.

Prezident İlham Əliyev: Orada işlo-yırsınız?

Əyyub Əkbərov: İnşallah, burada da bir 20-30 adam işlədəcəyəm.

Prezident İlham Əliyev: Hə, çox yaxşı.

Əyyub Əkbərov: Şükürərələr olsun, conab Prezident, hor şeyimiz var, şüklər Allah.

Prezident İlham Əliyev: Göl, baxaq. Nə vaxt gölmüşsiniz, iki gün qabaq gölmüşsiniz?

Əyyub Əkbərov: Bəli, bir-iki gün olar gölmüşik. Buyurun.

Prezident İlham Əliyev: Yemək otagi.

Əyyub Əkbərov: Cox şadıq.

Prezident İlham Əliyev: Siz harada yaşıyardınız?

Əyyub Əkbərov: Bakıda yaşıyordıq. Ancaq inanrıq ki, nə vaxtsa geleceyik, buranın hissəsi ilə yaşıyordıq.

Prezident İlham Əliyev: Əlbəttə, Cox keçdi, amma qayıtdıq.

Əyyub Əkbərov: Şükürərələr olsun, qaytdıq. Bilirsiniz, conab Prezident, o vaxt burada işleyirdim, təsərrüfatda. Kəndlimizin əhalisi üzümçülük möşəl olurdur. Cox qorxa-qorxa yaşıyordıq. İndi hec kim-dən qorxmur, hec kim-dən qorxmur.

Prezident İlham Əliyev: İndi bizdən qorxur.

Əyyub Əkbərov: Bəli, əlbəttə, indi bizdən qorxurular. Biz hec kim-dən qorxmır. Şükürərələr olsun, buraya gəlmışik, yaşıyacagıq, yaradacaqıq. Buranın füsun-haqqı dözlənləri do qoruyub saxlayacaqıq.

Prezident İlham Əliyev: İnsallah.

Əyyub Əkbərov: Mən do indi buranın icma ilə bir ağsaqqal kimi səhəbat etmişim, buranı da bir gəzəldirdi.

Prezident İlham Əliyev: İndi buranın birinci mərhələsidir, daha 178 ev ti-kilecek, camaat da köçəcək. Burada yəqin ki, minden ox insan yaşayacaq. Siz o vaxt burada yaşayanda no ilə möşəl olurdunuz, heyvandarlıqla?

Əyyub Əkbərov: Təsərrüfatla möşəl idik, üzüm sahələrimiz var idi. Gözəl be-nimisid. O mənənər buraya da Xocalı-dakı kimi fevral ayında hücum etdilər. Özü do gecə vaxtı. Buradan hamımız piyada Borsunlu kəndindən üz tutduq.

Prezident İlham Əliyev: Borsunlu kəndində?

Əyyub Əkbərov: Bəli, Borsunlu kəndində. Üzüm bağlarında budama işlərinə qurtardıq, bəl məhsul gözləyirdik.

Prezident İlham Əliyev: Əsas üzümçülük ididi?

Əyyub Əkbərov: Bəli, əsas üzümçülük ididi, hor şey, kartof da ökirdik, gözel torpaqdır.

Prezident İlham Əliyev: İndi hamisi-ni bərpa etmək lazımdır. Hamisini bərpa edəcəksiniz, üzümü də, kartofu da.

Əyyub Əkbərov: Əlbəttə, edəcəyik, hamisini dövlətin üstüne atmayacaq ki, dövlət etsin. Gəlmışik, bəzədə yaradacaqıq.



Prezident İlham Əliyev: Burada hər şey var, su var.

Əyyub Əkbərov: Şükürərələr olsun.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı üçün, möşəl olmaq üçün şəraitdə radiləcək. Hava da ki, kurort havasıdır.

Əyyub Əkbərov: Bəli, burada yaşıyanda xəstələnmirdik, conab Prezident.

Prezident İlham Əliyev: Əlbəttə, burada adam sağalır, xəstələnmir.

Əyyub Əkbərov: Burada biz xəstəlik gərmirdik. İndi, şüklərələr olsun, buraya gəlmişik, torpaq təbiəti, bu gözəl havası, goldik, çox xoşbəxtik çox.

Prezident İlham Əliyev: Görün, nə güno salmışdır ermenilər, bəzəndərələr, bəzəndərələr. Bütün binalar daşılmış veziyətdə idi. İşgal dövründə bir daş-das üstüne qoyulmadı, ancaq talamaq, dağıtmadı, səkmək.

Əyyub Əkbərov: İndi maraqlı bir şey deyim. Qardaşım Almaniyadadır. Oradan danışır, orada onun bər yeməkhanası var. Mən deyir ki, o kündə oturan 8 nəfərə bax, ermenilərdən Təlış izleyirlər. Deyir ki, o üçü yerlərə bax, o biz, o da Azərbaycan. Baxın, görürsünüz, özləri do buna deyirlər.

Prezident İlham Əliyev: Bu, hələ başlangıçıdır.

Əyyub Əkbərov: Biz buyuq, hec kim-dən torpaqında gözümüz yoxdur.

Prezident İlham Əliyev: Məşgulluq-la bağlı, ictimai işlərdən işləməkələ bağlı, dövlət işləndə işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ connetdir.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmışik, sizi do gotirmişik. Siz də artıq iki gündür ki, buradasınız, biliyim.

Sakinlər: İnsallah.

Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışq, qan tökö-rök, şəhidlər verərək. Allah bütün şəhid-lərimizə rohmat eləsin!

Sakinlər: Aşırı.

Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmışik, sizi do gotirmişik. Siz də artıq iki gündür ki, buradasınız, biliyim.

Sakinlər: İnsallah.

Prezident İlham Əliyev: Burada min-dən çox insan yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq.

Sakinlər: İnsallah.

Prezident İlham Əliyev: Baxın, bu Təlış kəndinin birinci mərhələsidir. Görün, nə qədər gözəldir. Göz oxşayı bütün binalar.

Sakinlər: Allah Sizi qorusun, Alläh Sizi qorusun.

Prezident İlham Əliyev: Biz öz qəcağımda durur?

Kişi sakın: Heç atasına gəlmir.

Kadın sakın: Babasına gəlir do, baba-sına. Saq olun, çox töşkər edirik.

Kişi sakın: Conab Prezident, bildir-mək istəyirəm ki, biz iki qardaşq. Elo iki-miz do kənd uğrunda döyüşmüşük. İki-miz do Sizin sayənizdə kondimizə gəlmisid. Evlərimiz, həyətlərimiz hamisə çox gözəl, yüksək səviyyədədir. Cox saq olun, minnətdəram. Allah şəhidlərimizə rohmat eləsin!

Prezident İlham Əliyev: Amin.

Kişi sakın: Siz onuz da masada qalib gəlmisidiniz, biz döyüş meydanında onla-ra bir da göstərdik. Cox saq olun hec şey üçün.

Prezident İlham Əliyev: Elədir, sağ olun.

Sakinlər: Allah Sizi qorusun. Cox saq olun. Allah Sizi var eləsin.

Kişi sakın: Qardaşım da, mən do bu da gölüştümüşük.

Prezident İlham Əliyev: Cox saq olun.

Kişi sakın: Siz sağ olun.

Prezident İlham Əliyev: Bu döyüş çox ömür idil, bilsəniz. Bu, strateji nöqtə-i. Bizi Təlış azad edəndən sonra ermənilər artıq gördür ki, bu, ciddi məsolədir.

Kişi sakın: Bəli, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sizimizdən qazanırmışız.

Kişi sakın: Qardaşım da, mən do bu da gölüştümüşük.

Prezident İlham Əliyev: Cox saq olun.

Kişi sakın: Qarabağ Azərbaycan!

Qadın sakın: Qızımız da çox istəyirdi.

Sakinlər: Sizin qızınız, amma burada deyil, göləmədi.

Prezident İlham Əliyev: Harada ya-sayındır?

Kişi sakın: Bərdo rayonunda. İndi iso öz kəndimizdəyik. Allah canımızı sağ eləsin.

Gənc qız: Cənab Prezidentimiz, mən Sizi Təlış kəndinin gəncələri və sakinləri adından salamlayıram.

Prezident İlham Əliyev: Sağ olun.

Gənc qız: Mən bu daşıqçı ikiqat qızur duyuram. Çünki işğaldan azad edilmiş torpağımızda dayanmışam, Sizin qarşınızda dayanmışam. Bilərim ki, biz hamımız, bu günü sobirsizliklə gözləyirdik. Cox şü-kür ki, biz bu günü gördük. Təlış kəndinin işgaldən azad edilmiş müüməy-yətə malik idi. Mən Sizi çox töşkər edirəm.

Prezident İlham Əliyev: Gələcək?

Qadın sakın: Gələcək.

Prezident İlham Əliyev: Burada ya-sayacaq?

Kişi sakın: Biz qonaq gələcək.

Kişi sakın: Allah Sizi qorusun, bizi evləməsiniz. Cox sağ olun.

Prezident İlham Əliyev: Gələcək?

Qadın sakın: De, nə deyəcəkdin?

Digər sakın: Osmanlıya aiddir, alban-la aid deyil. Buranın birinci sakını do biz olmuşuq, axırkıni sakını do.

Prezident İlham Əliyev: Orada bir kilsə, bir də rus kilsəsi var idi. Mən keçən dəfə orada olanda gedib baxmışam. Yarı dağılım veziyətdədir.

Sakin: Var idi yuxarıda, amma o, osmanlılarla aid iddi, cümlə men oradan bir kitab götürüb oxuyurdum, Osmanlı imperiya-sına aid idi. Albaniyalara yox, osmanlılara aid idi o kilsə.

Prezident İlham Əliyev: İndi orada məscidin yeri do müøyəyən olundu, məscid-ci də tikiləcək.

Sakin: Buranın birinci sakını də bizi olmuşuq, axırkıni sakını do. Cox gözəl idi. Mən burada üzümçülük briqadi işləmişəm.

Birinci vitse-prezident Mehriban ƏLİYEVA: "Talış kəndində Novruz tonqalı! Təbrik edirəm!!!".



İkili standartlarla işləyən korrupsiya yuvası

Avropa Parlamenti sülhə qarşı çıxır

Azərbaycan öz qətiyyəti və uğurları ilə bu qurumun məkrili planlarını iflasa uğradır



AP Azərbaycanın nailiyətlərini həzm edə bilmir

Xəbər verildiyi kimi, martın 15-də Avropa Parlamenti Azərbaycana qarşı qərəzi yələn döldə qəbul edib.

Ölkəmiz üçün kağız parçasından başqa bir şey olmayan həmin "sonəd" AP-nin azərbaycanlıları qarşı qorozının sistemli karakter almazı, qurumun Azərbaycanofob və islamofob məhiyyəti, xalqımıza qarşı nifrot elementləri açıq-aydın görünür. AP bu qətnaməsi ilə bir daha sübə etdi ki, ərmeni lobbisinin maraqlarına xidmət etmək, Azərbaycana böhtən atmaqla regionda sülhün və tohlükəsizliyin olub olunmasını istəmir. AP-nin bu əməli Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişen Cənubi Qafqaz regionunda sülhün və tohlükəsizliyin tomin olunması istiqamətində göstərdiyi fəaliyyəti ziddir.

Amma bu da faktdır ki, Azərbaycan hansısa dövlətin və ya təskilatın diktisi ilə herəkət etmir və qotiviyəti siyaset yürüdü.

Avroparlament mütərəqqi dəyərlərə xəyanət edir

Milli Məclisin deputati Ceyhun Məmmədov qəzətimizə açıqlamada qeyd edib ki, AP-nin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi qurumun ikili standartlarla fealiyyət göstərməsinin, qərəzi yanaşmasının təzahüründür: "Bu addım bu gün özünü demokratiyənən beşiyə hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir. Mən bu qətnaməni qəbul edənlərə səslənirəm. İşğal dövründə rayo-

num, kəndim, evim, yaxınlırumın qəbirləri ərmenilər tərəfindən barbacına dağıldı. Bu gün mon boyutub-başa çatdıqmı evimi tapa bilmirdim. Babamın, nəmənin qəbiri təkcə dağıdılmayıb, onların sümükləri də qıxarılb. Bununla ərmenilərin üreyi soyunmayıb, qəbirləri və sümükləri həttə tohıraq də ediblər. Suallım belədir, siz bunun nə demək olduğunu tövəvvür edə bilirsiniz?!" Ermənnin əleyhinə qətnamə qəbul etmədi. Niyo işğal vaxtı ərmenistən əleyhinə qətnamə qəbul etmədi. Niyo ərmenistəndən Azərbaycan torpaqlarını boşaltmağı tələb etmədi. Bölkə, bütün bunlar müsləmən olduğumuza görədir!"

Cəməddən sözlərinin görə, Avropa Parlamentinin adətsiz davranışları belə qonaqtı yaradır ki, Avropa bəsəriyət tarixinən qanlı sohñələrindən biri olan "səlib yüksərləri"ni davam etdirmək niyyətindədir: "Lakin bu siyaset və yanasma qəbul edilməmişdir. Bu kimi addımlar və cəhdər Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə gütü qatan Azərbaycan haqq yoldan döndərə bilməz. Bizi haqlı olduğumuzu doğaçı bilirik. Ona görə də belə qətnamələr bizim üçün sadəcə kağız parçasıdır".

Nəzirin QARDAŞXANOVА,
"Azərbaycan"

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığı dair Anlaşma Memorandumu"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığı dair Anlaşma Memorandumu" tösdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının Föv-

normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığı dair Anlaşma Memorandumu" tösdiq edilsin.

3. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının Föv-

Respublikasının Fövqələdo Hallar Nazirliyi onun müddəələrinin höyata keçirilməsinə tömən etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə

yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2023-cü il

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığı dair Protokol"un təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığı dair Protokol" tösdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının Föv-

qələdə Hallar Nazirliyi onun müddəələrinin höyata keçirilməsinə tömən etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə

Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2023-cü il

"Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvercilik Toplusu, 2017, № 7, maddə 1315; 2019, № 6, maddə 1016) ilə tösdiq edilmiş "Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı" aşağıdakı redaksiyada verilsin:

"Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"

1. Andorra
2. Anqila

3. Antigua və Barbuda

4. Aruba

5. Baham adaları

6. Barbados

7. Böhrən Krallığı

8. Beliz

9. Bermud

10. Britaniya Vircin adaları

11. Bruney-Dərüssalam

12. Cərsi

13. Cəbəltəriq

14. Dominika

15. Fici

16. Honq-Konq (ÇXR)

17. Kabo Verde

18. Kayman adaları

19. Qəmor Adaları İttifaqı

20. Kuk adaları

21. Labuan (Malayziya)

22. Qərnsi

23. Qrenada

24. Liberiya

25. Lixtenşteyn

26. Makao (ÇXR)

27. Maldív adaları

28. Marşal adaları

29. Mavriki

30. Men adası

31. Monako

32. Montserrat

33. Nauru

34. Niue

35. Palau

36. Panama

37. Samoa

38. Sent Lusiya

39. Sent Vincent və Qrenadin

40. Seysel Adaları

41. Sent-Kits və Nevis

42. Tailand

43. Tayvan (ÇXR)

44. Türks və Kaykos adaları

45. Trinidad və Tobaqo

46. Vanuatu

47. Vircin adaları (ABŞ)."

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Fövqələdo Hallar Nazirliyi onun müddəələrinin höyata keçirilməsinə tömən etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2023-cü il

Almaniya Azərbaycanı mühüm iqtisadi tərəfdəş kimi qəbul edir

İlham Əliyevin Berlində aparıcı şirkətlərin rəhbərləri ilə görüşü iqtisadi sahədə əlaqələrin inkişafına töhfə verəcək

verəndə respublikamızda qlobal çağırışlara uyğun islahatlar höyata keçirilib. Bu islahatlar qeyri-neft sektorunun inkişafı meqsədilə möhdəsə ilə kifayətlənməyərək kompleks tədbirlərin görülməsinə şəhərədə.

Bütün bunların nöticəsidir ki, Azərbaycan iqtisadiyyatı mükemmel nümunəyə çevrilənərək, Almaniyada işlətildiyi işlətildiyimiz kimi inkişaf etdirilən şirkətlərin rəhbərləri ilə görüşü ilə kifayətlənməyərək kompleks tədbirlərin görülməsinə şəhərədə.

Eyni zamanda bu görüş nöticəsidir ki, Azərbaycanın qüvvətli işlətildiyi işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə kifayətlənməyərək kompleks tədbirlərin görülməsinə şəhərədə.

İslahatçı ölkə

Azərbaycanın müstəqillik dövrünün ösəs hadisələrindən biri iqtisadi inkişafdır. Təsəddüf deyil ki, bu gün respublikamız iqtisadiyyatın özəsindən işlətildiyi işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə höyata keçirilməsi mənşətindən yaradılmışdır.

Eyni zamanda işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə höyata keçirilməsi mənşətindən yaradılmışdır.

Eyni zamanda işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə höyata keçirilməsi mənşətindən yaradılmışdır.

Eyni zamanda işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə höyata keçirilməsi mənşətindən yaradılmışdır.

Eyni zamanda işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə höyata keçirilməsi mənşətindən yaradılmışdır.

Eyni zamanda işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü ilə höyata keçirilməsi mənşətindən yaradılmışdır.

Eyni zamanda işlətildiyimiz şirkətlərin rəhbərləri ilə görüşü il



Türk dünyası daha büyük coğrafiyanı əhatə edir

Ankarada təşkil olunan Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşü türkəlli dövlətlər arasında getdiyə gülçənən birliyin, xoş günlərdə də, sınaq anlarında da bu dövlətlərin bir-birinin yanında olmasının, dəstak vermasının tacəsümü oldu. Fövqələdə Zirvə görüşü "Fəlakət - Fövqələdə hələrlə idarə edilməsi və humanitar yardım" mőzusununa həsr edilmişdi. Qardaş Türkçiyini bir neçə bölgəsində baş vermiş, böyük dağlıntıları və insan tələfətinə səbab olmuş zəlzələdən sonra belə bir Zirvə görüşünə keçirilmiş töşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəlmədi. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə dövlət rəhbərimizə öz adından və Türkiye votondaşları adından xüsusi minnətdarlığı bildirdi.

Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan birinci olub

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki nitqi, irolu sündürməli fikirlər Azərbaycan və Türkiye arasındaki qardaş münasibətlərin miqyasının, bu münasibətlərin ümumun türk dünyasının türkliyindəki müstəsna rolunun, Vətən mühərbiyəndəki qələbəmizdən sonra regionda yaranmış yeni reallıqların, perspektivlərin, Türk Dövlətləri Təşkilatının müasir dünyaya siyasetindəki yerinin və rolunun, bu kurumdan görənlətlərin ifadəsi baxımlıdan tarixi bir çıxış idi.

Prezident İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insan tələfətinə səbab olan zəlzələnin Azərbaycan comiyyətində yaratdığı dərin kədər və üzüntünü diqqətən qarşıladı. Azərbaycan hökuməti və xalqının zəlzələnən tərəfindən qardaş Türk Dövlətləri Təşkilatının müasir dünyaya siyasetindəki yerinin və rolunun, bu kurumdan görənlətlərin ifadəsi baxımlıdan tarixi bir çıxış idi.

Dügün siyaset, liderlik qətiyyəti

Vətən mühərbiyi, onun yaradığı tarixi realllər Azərbaycan-Türkiyə arası münasibətləri dəha da gücləndirdi. 2021-ci ilin iyundan Qarabağın tacı olan Şuşa şəhərində Türkiye ilə Azərbaycan arasında imzalanmış Şuşa Beyannamesi əlaqələrimizi rəsmən müttəfiqlik təsdiq etdi. Azərbaycanın 940 nəfərin, o cümlədən xilasedicilərin, tibbi personalının və kömüllüklərin zəzəle bölgösüne göndərildiyini bildirdi və qeyd etdi ki, Türkiyəyə yollanan xilasedicilərin sayı gəro Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərinizin və hökumətlərinin seyi noticasında dağlıntılar altından 53 nəfər sağ çıxarılb. Həmçinin 780 nəfərin cosası dağlıntılarında aşkar edilib. Tibb personalımız ümumiyyətki 3 mindən artıq şəxso tibbi xidmət göstərib.

Dövlət rəhbərimiz çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və Türkiye həm sevincli, həm de kədərli günlərdə daim bir-birinin yanında olmalıdır və bundan sonra da belə olacaq. Azərbaycanın töbə fəlakətin aradan qaldırılmış ilə bağlı qardaş əlkəyə yardımçıları təkərəx-xilasetmə işləri ilə möhdudlaşmayıb. Bu günə qədər 45 milyon ABS dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesablarına köçürüldü. Bununla yanaşı, 5320 ton humanitar yardım çatdırılıb. Zəlzələnin baş verdiyi

çevrilişdir. Bu ölkənin hərbi gürcün, müdafiə sonəsi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür.

Azərbaycan Prezidenti vurguladı ki, bu illər ərzində Türkiyədə davamlı sabitliyin tomin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önemli şörtlər. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bundan sonra da uzun illər ölkərimiz arasında qardaşlıq əsasında qurulmuş əlaqələrin dəhəmənliklə təsdiq etdir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı Zongozur döhlizliyinə əsaslanıb. Döhlizliyinə öncə ölkələrimiz arasında öhdəliyinən yarın, mənfiy eməllərinə hələ də davam etdir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı Zongozur döhlizliyinə əsaslanıb. Döhlizliyinə öncə ölkələrimiz arasında öhdəliyinən yarın, mənfiy eməllərinə hələ də davam etdir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı Zongozur döhlizliyinə əsaslanıb. Döhlizliyinə öncə ölkələrimiz arasında öhdəliyinən yarın, mənfiy eməllərinə hələ də davam etdir.

Hayastan öhdəliklərindən yayınır

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Sonuncu dəfa çoxlu ölkəmizdə 44 günlük Vətən mühərbiyi, səfəri zamanı yaşandı. 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçularının Zirvə Görüşündəki çıxışı zamanı 44 günlük mühərbi dövründən dəha dərin türk xalqı Azərbaycanın yanındadır. Bu mövqə Azərbaycan Prezidenti İlham Əliyev də toxundur. Vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə ikinci Qarabağ mühərbiyəsindən ilk saatlardan başlayaraq son günə qədər Azərbaycan göstərdiyi siyasi və monavi destək bizi olağanüstü verdi. Mühərbi zaman və tarihi zərərlərdən sonra qardaş ölkədən gələn minlərlə töbrik məsajları da haqqı savasımızda biza böyük destəyin ifadəsi idi.

Azərbaycan Prezidenti Türk Dövlətləri

İŞİMİZ, GÜZƏRƏNİMİZ

Ənənəvi enerji arxa plana keçmir



Hədəf Azərbaycanın ümumi elektrik enerjisi istehsalı güclündə bərpələnən enerjinin payı 2025-ci ildə 24, 2030-cu ildə 30 faizi çatdırmaqdır. Ölkəmiz bu sahədəki potensialı müümət layihələrinə həyata keçirilməsinə imkan verir. Bununla belə, indikindən daha çox elektrik enerjisinin istehsal edilməsinə tölobat var. Çünkü əhali getdiğə artrar, sosial-iqtisadi infrastruktur genişlənir. Üstölk, işgaldən azad edilmiş 10 min kvadratkilometrli orasıımızı yenidən tikib-qurmalıyıq. Bütün bunlar üçün isə olav elektrik toçhizatı lazımdır.

Azərbaycan bu sahədə də xeyli vaxtdır dünyasının təməmş şirkətləri ilə oməkdəşlik edir. O cümlədən ölkəmizdə Almaniymanın elektrik enerjisi istehsalı ilə möşək olan aparıcı şirkətləri ilə bir səra uğurlu layihələr həyata keçirilir. Təsədiyi deyil ki, Prezident İlham Əliyevin cari il martın 13-də Berlinde həmin ölkənin təməmş şirkətlərinə rəhbərləri ilə görüşü zamanı "dəyirmi masə" mürzakarəsində bu, aparıcı mövzulardan olub. Şirkətlərin nümayəndələri Azərbaycanda inşayıdək göründükləri ilərlərdən, planlarından, yeni layihələrdən məmənunyyotlu danışıblar.

Həmin şirkətlərdən biri "Siemens Energy"dir. Şirkətin 90 ölkədə 19 min oməkdəş var. Azərbaycan həmin ölkələrdən biridir. Şirkətin tomsilçisi Kristian Vays deyib: "Biz, homçının Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji gücələnlərinə xidmət göstəririk. Məmənluqla qeyd etdim ki, iqtisadiyyatımız güclü dərəcədə artır ve Siz alman ve digər xarici şirkətlərdən oməkdəşlik təsviq edirsiniz. Konkret layihələrdən dənəşəq, biz artıq üzən müdəddəti ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtda 500 meqavatlıq enerji stansiyası layihəsində iştirakımızdan fərqliyənir".

Prezident İlham Əliyev "Sumqayıt Elektrik Stansiyasının açılışında iştirak etdiyini xatırlayaraq" demisidir: "Mən, o, 2009-cu ildə idim. 525 meqavat güclündə stansiyası Azərbaycanda müasir texnologiya əsasında tikilmiş ilk elektrik enerji stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir. Həmin layihəni başladığımız zaman düşündük ki, 525 meqavat həddindən artıq çoxdur. Lakin indi anlayırıq ki, bu, vaxtında icra edilmiş layihə oldu, çünkü Azərbaycanın tölobatı artıb və bu, sonaya və əhali artımı ilə bağlıdır. Əfsuslar olsun ki, bəzi icləm dəyişikliklərə sebəbindən Xəzən denizinin soviyyəsi aşağı düşüb, su dayazlaşdır. Biz donidən estakada tikməli idik ki, dəha çox suyu toplaşdırğı götürə bilək. Bununla belə, elektrik stansiyası tam gücü ilə işləyir və biz bundan tamamilə məmənunuq".

Hazırda "Siemens Energy" ölkəmizdə elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün ya-rastınlıqları istismar, xüsusiyyət işgaldən azad edilmişərək orazilerde potensialın qiymətləndirilməsi sahəsində yerli mütəxəssislər birgə söylər göstərir. İndi Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yaranı biləcəyə də diqqət çətdür. Daha bir məsələ isə törfədəsi olan bp ilə birgə Sənəqalda elektrikləşdirme layihəsinin icrası ilə bağlı əhdəliyi özənərən götürməyə və dəstək verməyə hazır olduğunu bəyan etməsidi. Bir sözələ, Azərbaycanda iş təcrübəsi olan, ölkəmizin uğurlarını görən "Siemens Energy" burada da çox işlər həyata keçirəcəyinə inanır.

"Uniper" şirkəti isə 2006-ci iləndən SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə törfədəşlik qurub. Şirkətin tomsilçisi Peter Hohausun bildirdiyinə görə, "Uniper" iki istiqamət üzrə işləyir. Birinci istehlakçılar üçün töchizatın tohlikəsizliyi və enerji sisteminin dekarbonlaşdırılmasıdır.

"Artıq enerji somorolılılığı sahəsində SOCAR ilə birgə işlər görmüşük. Birinci layihə Sumqayıtda SOCAR-in "Azərikimya" kompleksində həyata keçirilib. Orada biz Azərbaycanda tam integrasiya edilmiş ilk istilik enerji stansiyasının tikib tovih verdik. Bu layihənin daha da genişləndirilməsi üçün olavo imkan var, çünkü "Uniper" şirkəti dekarbonlaşdırma 2035-ci ilədə köründən təmamilə imtina edərək enerjimin istehsalına tam sadıqdır", - deyə şirkətin nümayəndəsi bildirib.

Hazırda həyata keçirilən və ya icrası planlaşdırılan layihələrə görə, 300 meqavatlıq günəş-elektrik enerji stansiyasının tikintisi ilə bağlı bozı addımlarımız olsun. Eyni zamanda Naxçıvanda onənəvi elektrik stansiyaları da çox münasibdir. Çünkü Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə vo İranla sorhədi var. Hər iki ölkədə elektrik enerjisino artan tölobat var".

Stansiyası qeyd edilməlidir. Bu layihədə tender proseduru gedir, proses açıq və şəffafdır.

Sözügedən törfədə dövlət başçısı onənəvi elektrik enerjisinin arxa plana keçməyindən bir dəhə qeyd edərək de-mişdir: "Məlumat üçün bildirmək istədim ki, biz bu yaxınlarda Mingçevirədə 1280 meqavat gücündə yeni elektrik stansiyasının tomöqləşmə marasimini keçirdik. Bərpələnən enerji planlarına baxmayaraq, biz hələ də anlayıraq ki, sonaya və əhali artımı sobobindən dəha çox elektrik enerjisi istehsal etməli olacaq. Biziñ bərpa ediləsi 10 min kvadratkilometrlik torpaqlarımız var. Buna görə bize olavo töchizat lazımlı olacaq. Naxçıvan Elektrik Stansiyasına gəldikdə, Qarabağ vo Şərqi Zəngozurla yanaşı, Naxçıvanı "yaşıl enerji zonası"na çevirmək planları var. Naxçıvanda su-elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Homçının bu yaxınlarda orada eksperti-zə aparlıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerji stansiyasının tikintisi ilə bağlı bozı addımlarımız olsun. Eyni zamanda Naxçıvanda onənəvi elektrik stansiyaları da çox münasibdir. Çünkü Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə vo İranla sorhədi var. Hər iki ölkədə elektrik enerjisino artan tölobat var".

Beləliklə, Azərbaycanda yeni elektrik stansiyalarının sayı artmaqdadır. Xatırlaqla ki, son 20 ilə ölkədə 34 yeni elektrik stansiyası tikilib və onların generasiya gücü təqribən 3400 meqavat qədərdir. Mövcud ümumi generasiya gücümüz isə 7200 meqavat təşkil edir.

Flora SADIQLI,
"Azərbaycan"

Ağdam Sənaye Parkında yeni rezidentlər qeydə alınıb



Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiyi həcmi 36 milyon manat yaxın olub. İqtisadiyyatın təbəqəsi Zonaların İnkısafti Agentliyinin (İZİA) idarəciliyindən Ağdam Sənaye Parkında dəha 2 sahibkarlıq subyekti rezident statusu verilib, bununla Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.

Yeni rezident "Qarabağ Steel" MMC Sənaye Parkının 5 hektar orazisində investisiyi dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işləmə tomin ediləcək. İstehsalatçı bazarda satışı ilə yanaşı, xaricə ixracı da nezərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti "Thermo Natural Azerbaijan" MMC Sənaye Parkının 1 hektar orazisindən alıcı, eksteryer suvaq, dolğun və izolyasiya materiallarının istehsal zavodunu inşa edəcək. İstəvəsi dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyicəyi müəssisəsi istehsal olunacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Son iki ayda əmək müqavilələrinin sayındı 7,9 min artım olub



Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində tövbirlər əmək müqavilələrinin sayındı artım dinamikasının davam etməsinə imkan yaradıb.

Bu ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 7,9 min və ya 0,5 faiz artarraq 1 mart 2023-cü il tarixi 1 754 011 müqavilə toşkil edib.

Qeyd olunan müsbət noticələr, aparılan ardıcıl əməkhaqqı işlahatları əməkhaqqı fondunda davamlı artımı şərtləndirir. Son iki ayda əməkhaqqı fondunda 5,2 faiz artım baş verib.

"Qoca qıtə" gənc üzvünə etibar edir

Azərbaycan bu etibarı güvənlə tərəfdəş olması ilə qazanıb

Avrupa ilə iqtisadi əməkdaşlığının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi yeni fakt deyil. Çünki "qoca qıtə" dönya iqtisadiyyatının əsas məkanlarından biridən və Azərbaycanın Avropanın bir parçası kimi onun imkanlarından yararlanmağa çalışır. Məsələn, Avropanın yüksək alıqılıq qabiliyyəti olan bazar olduğunu biz enerji daşıyıcılarını burada yüksək qiymətə sata bilirik.

Amma Rusiya-Ukrayna müharibəsi indi Azərbaycanın Avropanın qızılı üçün iqtisadi əhəmiyyətini artırır. Səbəbi sərr deyil: Avropanın Rusiya qazından asılılığına son qoymaq barədə qərəb etdiyi üçün ölkəmizdən qaz vo elektrik enerjisinin idxləməni artırmaq istəyir. Düzdür, Azərbaycanın Avropana idxləməti qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq perspektivləri ölkəmizdən və sahədə Avropanın yaxın törfədəsi etdirir.

Amma Rusiya-Ukrayna müharibəsi indi Azərbaycanın Avropanın qızılı üçün iqtisadi əhəmiyyətini artırır. Səbəbi sərr deyil: Avropanın Rusiya qazından asılılığına son qoymaq barədə qərəb etdiyi üçün ölkəmizdən qaz vo elektrik enerjisi ixracı yənə də əsas yer tuturdu.

Məsələn, Avropanın Rusiya qazından asılılığına son qoymaq etməli etdir. Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələyə diqqət dəha da artmışdır. "Qoca qıtə" bu yolla Rusiyadan enerji asılılığını son qoymaqla yanaşı, ətraf mühiti qorumaq da istəyin. Yaxşı haldır ki, ölkəmiz bu sahədə də zəminə potensiala malikdir.

Prezident İlham Əliyev görüsü ilə ölkəmizdən törfədə və bərpələnən enerji stansiyalarının istehsalı və qaz ixracının artırılması istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. Onlardan biri "Masdar", digəri isə "ACWA Power" ilə imzalanıb. Bunlar iki global enerji şirkətləridir və onlar bərpələnən enerji stansiyalarının istehsalını artırmaq istəyir. Məsələn, dövlət başçısı 100 meqavatlıq qaz qıtə əlkələrinin tölobatının elə də yüksək faizini təmin etmir. Amma Azərbaycanın etibarlı törfədə olması və gələcəkdə qaz ixracını artırmaq istəyir. Dövlət başçısı bildirmişdir ki, bu gün bəzim icra olunan iki müqaviləmiz var. On



"Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əedadlarımızın bizi töhfəsi, onlardan qalmış mirasdır... Qədim zamanlardan bəri və bu gün da bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır".

Heydər ƏLİYEV



"Azərbaycan torpağında çox qodim kökləri olan Novruz bayramı əedadlarımızın indiki nəşillərə müraciəddəs yadigarıdır... Ulu babaşumuzun zəngin daxili ələmi, müdrik həyat fəsəfəsi və gələcəkla bağlı işləh arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır".

İlham ƏLİYEV



Novruz - milli özünüdərk bayramı

Bahar gəlisi müjdələyən, təbiətin oyanışından sonraq gotiron Novruz yenə ruhumuzu bayram ovqatına kökləyib. Xalqımızın mənəvi dünyasında Novruzun özünməs yeri var. Hoyatımızın on xos xatirələrini yada salan onların mühüm qismının məhz Novruz bayramı ilə bağlı olduğunu görürük. Bu, əsaslılığı deyil: bizi böyüdən, kamilləşdirən, dönyanın rəngarəng mədəniyyətləri içinde milli özünəməxsusluq qazandıran məhz milli-monovni dəyərlərimizdir və tarixi-etnoqrafik mahiyəti etibarılı Novruz xalqımızın ən əhəmiyyətli dəyərləri sırasında xüsus yeri tutur.

Novruzu insanlarımız böyük sevinc ve yüksək obvalı-ruhiya ilə qarşılıyırlar. Az qala 30 il sonra Qarabağda da bayram tonqları çatılır. Azərbaycan Prezidenti, Al Baş Komandan İlham Əliyevin müzəffər ordumuzun güclü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşasın. Düşmənin dağıdıl viran qoyduğu, bər gün iso Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasına heyata keçirdiyi yurd yerlərimiz növbəti colalına həzirləşir. Builk Novruz da xalqımızın tərəfindən hər yerdə - evlərdə, ailələrdə bir başqa büstətlə, yüksək ovqatla qeyd edilir.

Dəyərlər sistemi

Azərbaycan xalqının genetik kodları sayıla biləcək bir çox element bu bayramda öz ifadəsini təqib. Tarixin çotin sınaqları qarışısında öz milli kimliyimizi qoruyub saxlamağımızda, heyata, dünaya, insanlara münasibətimizin formallaşmasında Novruzun təlqin etdiyi həqiqətlərin müstəsna əhəmiyyəti var. Novruz milli kimlik nüsnəməzdirdir. O, Azərbaycan xalqı olaraq bizim no qəder sağlam təsəkkür, mənəvi-oxlaçı baxışlara malik olduğunu, tarixin bütün dövrlerindən yenisilklər, inkişafə açılğılmızı, keçmişimizi, bu günümüzü və gələcəyimizi göstərir. Bu monad Novruz sadəcə bir el bayramı deyil, miniliklər ərzində cəlalanmış, ulularımızın düşüncələrindən, dünayığırından, qəndərən golən, milli varlığımızın bir çox coğħatını özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir.

Novruz bayramının milli dövlətcilik onənlərimizdən də müstəsna yeri və rolu var. Bu il anadan olmanın 100-cü ildönümü tamamlanan Ümummülli Lider Heydər Əliyev Novruza milli ideologiyamızın tomləşdirilmələrindən biri kimi yanışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu bayrama böyük dəyar verir, xalqımızın birliliyinin, bütövlüyünün, mənəvi kamilliliyinin, mədəniyyətimizin zənginliyinin və unikallığının əsas rəmzlərindən biri kimi onun qorun-

sobirsizlikle gözləmiş, bunu sevinçle qarşılamışlar. Bu bayramla əlaqədar tez-tez işlədilən "heyatın oyanması", "təbiətin canlanması" ifadələri insanların təbiət haqqında ibtidai düşüncələrə aparıb çıxıra.

Azərbaycan xalqının malik olduğu Novruz onənləri issa daha inkişaf etmiş milli təfəkkürün faktıdır və bu da xalqımızın oturaq heyat tərzi, əkinçilik mədəniyyətinə çıxırlardan daha erken zamanlarda keçmişino dələlet edir. Adət görə, Novruz bayramında müxtəlif toxumlardan, xüsusi buğdadan sonəni gəyordurlar. Sonəni baharın rəmzi kimi həm yaşlılığı simvolize edir, həm də insanın əsas qidası olan əkinçiliyi rəmzləşdirir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpağa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Tarixdən gələn soraq

Xalq mövcudluğunu o zaman qoruya bilir ki, özünə qodim əedadlar monəvi əlaqədə hiss edə biləsin. O rəhu daim dysuns. Minilliklərin soraqlarını, adət-onənlərini, bəzək sənədlərini, özünəməxsusluğunu mühafizə edib saxlamağı bacarsın. Bəzək homin millət tarixin aşırımlarında, tələtümü dolanbaclarında sarsılmış, özünü itirir. Novruzda qədimliyimizin bütün çalarları okşını tapıb. Xalqımız bir çox özünəməxsusluqlarını bu bayramda axtarır. Tarixi keçmişimizlə bağlı xeyli suallara bu bayramın adət-onənlərində, dəyişməz attributlarında cavablar görüb. Ona görə də Azərbaycan xalqı Novruz bayramının hətta qadağan olunduğu vaxtlarda belə onu müxtəlif formaldarda keçirib. Bu qədim el bayramına sevgisi ni qoruyaraq daim nümayis etdirib. Xalqımızın əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpağa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Yeni başlanğıclar

Hələ zəhməti, yeni iş mövşünü ifadə edən, əkinçilik möjşətinin onun dərin qaynaqlarından doğulmuş bu bayram, əfsuslar olsun ki, əsrərboyu müxtəlif dirlər, torqətlər bağlaqlaşış təstiyyələrə tətbih. Dünyəvi keyfiyyətlərlə zəngin Novruz bayramının özünən tarixi köklərindən ayırmaga cəhdələr az olmayıb. Eyni zamanda Novruzun tarixi-ideoloji mahiyətinin, dəy-

lərinin hakim siyasi ideologiya üçün tohlaklı saidlığı, ona görə bu bayramın keçirilməsinin qadağan edildiyi zamanlar da yaşıb. Sovet dövründə bir neçə onillik ərzində bu bayramın keçirilməsinə imkan verilməmiş, hətta Novruz sözüne qadağaya qoyulması buna bir nümunədir. Bununla belə, Azərbaycan xalqı həmisi öz milli bayramını, həm də birincisi.

Keçmiş ittifaq tərkibindəki respublikaların öz milli bayramını bürəməti səpərən qeyrətməsi, əslində, xalqın genetik yaddaşını qorumuşdur. Onun milli düşüncə sisteminin bəddi-poetic modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətdindən.

Amma rejissor həmin epizodları filmde daxil etmək dəsərətli qoymasıdır. Üməmmülli Lider Heydər Əliyevin vətənə, xalqına, millətinə, ənənələrinə bağılılığı bu təhdidlərin önləndirməsi, ozmətli səpərən qeyrətməsi, əslində, xalqın tərəfə qoymasıdır. Heydər Əliyevin vətənə, xalqına, millətinə, ənənələrinə bağılılığı bu təhdidlərin önləndirməsi, ozmətli səpərən qeyrətməsi, əslində, xalqın tərəfə qoymasıdır. Heydər Əliyevin vətənə, xalqına, millətinə, ənənələrinə bağılılığı bu təhdidlərin önləndirməsi, ozmətli səpərən qeyrətməsi, əslində, xalqın tərəfə qoymasıdır.

Əməkçi "Deli Kü" filminin də, filmədə Novruz epizodlarının da xalq arasında bu qədər populyarlaşmasına sevilməsinə səratdır.

Müstəqilliyin ilk illərində tələtümü zəmənlərdə xalqın tokidil tələbi ilə hakimiyət rəhbərliyinə qəyri-hərəkətli təsdiq olundu. Hələ də, artıq 60-ci illərdən sonlarına doğru Novruz Bakıda və başqa şəhərlərimizdə qeyri-hərəkətli səfərə qoymasıdır. "Deli Kü" filminin də, filmədə Novruz epizodlarının da xalq arasında bu qədər populyarlaşmasına sevilməsinə səratdır.

Ümumxalq bayramının belə yüksək seviyədə keçirilməsi xalqımızın rəmzi rühsət, özünəməxsusluğunda, dəyişməz attributlarında cavablar görüb. Ona görə də Azərbaycan xalqı Novruz bayramının hətta qadağan olunduğu vaxtlarda belə onu müxtəlif formaldarda keçirib. Bu qədim el bayramına sevgisi ni qoruyaraq daim nümayis etdirib. Xalqımızın əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpağa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış hər gərənənə və nəhayət, bayram günü tonqal qayılayıb onur üzərindən atlanmaq, arzuları dile goritmək həyatın dörd ünsürtinə - oda, suya, havaya, torpaşa tapınan ulularımızın əsası yasağıdır. Bütün bunlar əkinçiliyin nüsnəsidir və əsasında islam dinindən, hətta atəşpərvəstlikdən de çox-çox əvvəller mövjud olan Günsəvən əkinçiliyi etiqadı ilə əlaqəlidir. Əkinçiliyin meydana gələsi boşar tarixini on mühüm dövrlerindən. Novruz elementləri Azərbaycan xalqının bu dövrün ilkin yaradıcılardan olduğunu göstərir.

Şəhərətəpə, əsas qidası olan əkinçiliyi rəmzləşdir. Bayrama həle dörd həftə qalmış



Ağalı və Talişda Novruz sevinci



Milli varlığımızın rəmzi olan Novruz xalqımızın mənəvi dünyasını, həyata baxışımız özündə əks etdirir. Ullarımızdan biza yadigar qalan, sovet dövlətinin bizi unutdurmaq istədiyi bu bayram baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyir.

Öziz bayramları, eləcə do Novruz torpaqlarımızın işgal altında olduğu illərdə keçirindən qolbimizdə hər zaman torpaq nisqili var idi, ürkəndən sevinib güle bilmirdik.

Cərsənbə axşamlarında qaladığımız tonqlardan atlanaq qırılığımızın, yorğunluğunumuzun odda yanmasını diləməkən yanaşı, torpaqlarımıza qovuşmayı, bu yurdılarda yenidən həyatın qaynamasını dileyirdik. Deyirdik ki, "gün o gün ələn, bayramı işğaldən azad olmuşdur torpaqlarımızda qeyd edək".

Həmin gün golub çatdı, dualarımız, arzularımız çin oldu. 2020-ci ildə qazandığımız zəfərdən sonra Novruz bayramını azad olmuşdur torpaqlarımızda da keçiririk. Artıq Qaraağda, Şərqi Zəngəzurda Novruz tonqları qalanı.

106 ailə yurduna qovuşub

Ölməz şairimiz Mikayıl Müşfiqin yazdığı kimi: "Bu yaz bir başqa yazdır..."

Bu yaz 30 illik həsrətdən sonra Zəngilanın Ağalı və Törterin Taliş kəndlərinin sakinləri Novruz bayramını doğma yurdlarında keçirirler.

Böyük qayıdışının illi ünvanı olan Ağalı kəndində uzun illərdən sonra Novruz çərşənbələrinin tonqları çatıldı. Ocaqlarına qovuşan 86 ailənin üzvləri mərkəzi meydanda alovlandırdıqları nohng tonqlan otağında yığındılar.

İndi ağalılırlar evlərində bayram təmizliyi aparır, səmoni cüicidir, süfrələrini bezəmək üçün müxtəlif şirniyyatlar bişirir, bir sözə, Novruzu tömərəqlə qeyd edirler.

Xatırladaq ki, "ağlı kənd" konsepsiyası əsasında yenidən qurulan Zəngilanın Ağalı kəndindən qayıda ötən ilin iyulun 19-da start verilib. İndiyək kəndə üç mərhələdə 420 nəfərdən ibarət 86 aile köçürültüb. İlkin köçürülon aillərə osəsan müvəqqəti məskunlaşdırıcılarında onaq səraidiyo təşəbbüs etmək üçün dərhal gur osır, torpaq isə yeni həyat, yeni bar-baroket götirmək üçün tolosır.

Ülkə XASPOLADOVA,
"Azərbaycan"



sakinləri var. Yenidən qurulan kənddə əhalinin yaşaması üçün bütün lazımi şərait yaradılıb. İnfrastruktur obyektləri hazır vəziyyətə getirilib, məktəb, bağça, poçt, tibb xidmətləri, "DOST", "ASAN" xidmət mərkəzləri yaradılıb, eyni zamanda ictimai noxliyyat istifadəyə verilib.

Bu yerlərdə yeni həyat başlayır

İkinci Qaraağ mühərribosundan sonra Böyük Qayıdışın növbəti ünvanı Törtər rayonunun Taliş kəndi oldu. Bura köçürülon 20 ilik üçün bu Novruz ikiqat bayramdır. Taliş sakinlərinin möhəz bu ərefədə köçürülmələrinə səbəb xalqımız üçün dəyəri olan bu bayramı 30 ildən həsrətdən oludurları yurd-yuvalarında keçirmələridir. Onlar doğma ocaqlarına martin 16-da qovuşublar.

Böyük qayıdış programının tezliklə reallaşması üçün Qaraağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir. Sonrakı mərhələlərdən adət edilmiş torpaqlarımıza doğma sakinləri köçürülöök. Bu ilin sonundakı Laçın rayonunun Zabux və Sus kondlerində 296 ailənin məskunlaşması nəzərdə tutulub. Nəvəti il isə Ağdam rayonunun 3 kəndində, eyni zamanda Hadruq qəsəbəsi və Tuğə köy reallaşacaq.

Artıq Qaraağ və Şərqi Zəngəzurda bayram-abhasiya yaşamır. 30 illik həsrətdən sonra bərpa işlərində bayram tonqlarının alovlanması, quşlar daha sövqələ coh-coh vurur, çiçəklər daha gözəl olur. Çaylar yeniden çağlayır, sular durulur, yel bu müjdəni ellərə çatdırmaq üçün dəhə gur osır, torpaq isə yeni həyat, yeni bar-baroket götirmək üçün tolosır.


Ülkə XASPOLADOVA,
"Azərbaycan"

Novruz bayramı rəssamlarımızın tablolarında

Azərbaycan təsviri sənət tarixində, xüsusilə rəssamlarımızın yaradıcılığında Novruz bayramının öksi ayrıca bir səhifəni təşkil edir. Baxmayaraq ki sovetlər dövründə bu bayramın qeyd edilməsinə rəsmi qadağalar qoyulmuşdur. Lakin xalqımız həmişə sevə-sevə bu el bayramını qeyd edərək könlüldərə yaşıtmışdır.

Azərbaycan Milli İncəsənət Muzeyində Novruz mövzusundan saxlanılan əsərlər - rəngkarlıq sahəsində xalq rəssamları Səttar Bəhlulzadənin "Bahar nəğməsi", "Xonça" (Etüd), "Torpağın arzusu", "Azərbaycan nəğmə", Xalidə Seferovannın "Novruz", "Çovkan", "Çovkançılar", Elbəy Rzaquliyevin "Novruz bayramı", Altay Hacıyevin "Novruz sandığı", Əməkdar rəssam Mahmud Tağıyevin "Gül açan bağ", "Bağcada yaz gülləri", istedadlı rəssamlar Həsən Haqverdiyevin "Bahar", Sarə Namitokova-Manafovanın "Novruz", Orxan Hüseynovun "İçərişəhərdə bayram", qrafika sahəsində xalq rəssamları Əzim Əzimzadənin "Tonqal təstündən Novruz bayramının loziz nətlərindən", "Kos-kosa", Elmira Şahattinskayaın "Novruz bayramı orosfəsində", "Qutabalar", əməkdar rəssamlar Ələkbər Rzaquliyevin "Gəlinin hədiyyə ilə" ("Köhne Bakı" silsiləsindən), Arif Ələsgorovun "Novruz", "Kəndirdəbzələr" və başqalarının yüksək seviyyədə yaradıqları rəsmlər tamaşaçılarda böyük maraq və rəğbet doğurur. Adları sadalanan rəssamların çoxu artıq Azərbaycan təsviri sənət tarixində sözələrinin deməs və öz yaradıcılıq yolu ilə iz qoymuş görkəmləri sənətkarlardır.

Bənzərsiz və zöngin yaradıcılıq dünyasına malik, ofsayanı fırça ustası Səttar Bəhlulzadənin yaratmış olduğu bütün tablorlarında, baxmayaq ki rəssam daha çox monzərə əsərləri yaradırdı, milli mədəniyyətimizin hansısa bir elementini və ya romzi ifadəsini görməmək və duymamaya mümkinləşdir. Rəssam "Azərbaycan nəğmə" adlı əsərində Azərbaycan qrafika sahəsində yaratmış olduğu sənət əsərləri sənətənən etmək istəmişdir. Rəssamın "Köhne Bakı" silsiləsinə aid əsərlərinin sonları bir bedi bedi estetik moziyyətləri ilə yanaşı, həmçinin özü-nümxənsəs deqiq işlənilmə xüsusiyyətləri ilə də seçilir. "Gəlinin hədiyyə ilə" adlı əsərində rəssam Novruz bayramı orosfəsində bayram sənətiyətləri ilə dolu xonça ilə qız evinə bayram gətirənələrinə tələson ailonin bedi göruntülərini təsvir edib. Rəssamın tonqal təstündən atlanmaq sohnesini olducuq rəsəvət edən rəsəminə tamaşa



edənənə Novruz bayramının fordi xarakterik xüsusiyyətləri ince cizgi, strix elementləri ilə ustalıqla əks etdirilir.

Ə.Şahattinskaya "Novruz bayramı orafəsində", "Qutabalar" adlı əsərlərini yaradarkən xalqımızın möşət və etnoqrafik əməkdlərinin təcəssüm etdirir. Rəssam Novruz bayramına hazırlıq mərhələsində, qadınların səmənələrinin əhatəsində milli şirniyyat növü - paxlava, şəkerbura, digər əsərində isə milli ornamentli kılım üzərində aydınlaşmış üç qadının Azərbaycan mətbəxinin loziz nəmətənələrinə hesab olunan qətab hazırlanıqları möqəmli təsvir edib. Hər iki əsər öz dələnələrini təsvir edib. İçərişəhərin fonunda milli ge-

holi ilə diqqəti cəlb edir. Bu əməkdlər həm də milli etnoqrafik xüsusiyyətlərimizin mükməmliklə təsviri baxımdan da əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramının həsab edilmə bində yaradıcılıqlarının Xalqımızın tarixindən qədər təqib edilən əsərlərdir. Rəssamın "Köhne Bakı" silsiləsində qadınların səmənələrinin əhatəsində milli şirniyyat növü - paxlava, şəkerbura, digər əsərində isə milli ornamentli kılım üzərində aydınlaşmış üç qadının Azərbaycan mətbəxinin loziz nəmətənələrinə hesab olunan qətab hazırlanıqları möqəmli təsvir edib. Hər iki əsər öz dələnələrini təsvir edib. İçərişəhərin fonunda milli ge-

niyi təzahürünə təpəcaqdır.

Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü,
sənətşünas, dissertant

Bakının Novruz büsəti



Fotolar İlham BABAYEVİNDİR



 GCM
GLOBAL ENERGY AZERBAIJAN

"Global Energy Azerbaijan" şirkəti və onun törəmə şirkətləri

Azərbaycan xalqını

Novruz bayramı
münasibətilə təbrik edir,
hər bir ailəyə səadət və
sevinc dolu günlər arzulayır!



Nur şəhərində bayram sevinci yaşanır

Mingəçevir bayrama hazırlaşır. Şəhər sakinləri bu bayram ovqatı ilə Səməd Vurğun adına meydanda toplaşmışdır. Meydan iso soliq-sahmları idi.

Bu da bayram şönlüyü. Kəndirbazları, pohlivannaların, idmançıların töqdim etdikləri müxtəlif oyular, Keçəlin, Konanın mözəhəkələri, Dədo Qorqudun tövsiyələri. Bahar qızın xoş arzuları topalanların alqışları ilə qarşılımdır. Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının çıxışları, şəhər Uşaq Gonclor İnkışaf Mərkəzinin sagirdlarının töqdim etdiyi rəqs və mahnilar, müsiqiçilərin ifaları, şənliyo golon uşaqların rəqsleri də şəhər sakinlərindən xoş ovqat yaradırdı.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək mingəçevirililəri bayram töbriklerini çatdırıldı. Qeyd etdi ki, yurdumuzu tozluq, saflıq, gözəllik rəmzi olan bahar bayramı qədəm qoyur: "Bu bayram münasibətilə bütün mingəçevirililəri, şəhərimizin qonaqlarını və münvəqqəti maskulanlaşan məcburi köçküñ bacı və qardaşlarımıza somimi-qəlbənə töbrik edir, hamiya möhkəm cəsağlığı, uzun ömr, xoş bayar ovqatı arzulayır".

Məlumdur ki, sovet imperiyası dövründə Novruz bayramının qeyd olunmasına icazə verilmirdi. Yalnız ölkəmiz müstəqilliyini bərpə etdiğindən sonra milli adot-onomətlərimiz dircəldilməyə, Novruz bayramı dövlət səviyyəsində qeyd edilməyə başlandı. Prezident İlham Əliyev də qədim və zöngin milli adot-onomətlərimiz qorunub saxlanılması və inkişaf etdirilməsinə daim diqqətdə saxlayır. Birinci vitse-prezident, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə apardığı işlər noticisində isə Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildən BMT Baş Assambleyasının qorarına osaşın, mart ayının 21-i "Beynəlxalq Novruz günü" elan edilmişdir.

44 günlük Vətən savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 30 il yaxın bir dövründə işğal altında olmuş torpaqlarımızı azad etmiş, ərazi bütövlüyüümüz bərpa olunmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngozurda abadlıq-quruculuq işləri aparılır. Yaxın vaxtlarda həmin əraziyələrə hadət bərpa olunacaq, soydaşlarımız küləvi şökildə yurd-yuvalarına qayıdır.



Novruzu dədə-baba ocaqlarında qeyd edəcəklər.

Bütün bu uğurların fonunda Mingəçevir de inkişaf edir. Son illər şəhərdə abadlıq-quruculuq işləri sürətlənmış, küçə və prospektlərdə, məhəllədaxili orازlarda abadlıq işləri genişləndirilmişdir. Baharın gəlisi isə Mingəçeviri daha abad, səliqəli və güllü-cüməli etmişdir.

Lazım QULİYEV,
"Azərbaycan"

Küçə və meydanlar öz libasını doyişmiş, yüksəkmetəbəli binalar müasir görkəm almışdır. Bu işlərdə şəhər sakinləri də yaxından iştirak etmişlər və bu, mingəçevirililərin Novruz bayramına ən gözəl töhfəsi olmuşdur.

Gəncəlilər "Xarıbülbül ətirli bahar bayramı" ni coşqu ilə qarşılıyırlar



Novruz bayramı ilə əlaqədar Gəncənin mərkəzi meydəndə "Xarıbülbül ətirli bahar bayramı" adlı ümumşəhər tödbiri keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Nikołoz İşavili, idarə, müəssisə və bəldədiyələrin kollektivləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak etmişlər.

Tədbir iştirakçılara və qonaqlara müük adəti ilə əllərində şorbet olan milli geyimli qızlar qarşılaşmışdır. Sonra iştirakçılar sonotkarlıq və yaradıcılıq sərgisinə, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri və Gəncələr evinin təşkilatçılığı ilə istedadlı gənclərin hazırlanıcları əsərlərdən ibarət sərgiyə baxılmışdır. Şəhərdə fəaliyyət göstərən körpələr evi - uşaq bağçalarının, Gəncə pohlevanlarının və idmançıların nümunə çıxışları, eləcə də Gəncə Uşaq Evinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmso" nağaraçalarının ansamblının çıxışları, "Aşiq deyimləri" de maraqla qarşılınmışdır.

"Novruz süfrəsi"ndə bayram təmərlərindən dadan iştirakçılar sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının Üzeyir bəy Hacıbeylinin "O olmasın, bu olsun" operettasının motivləri osasında hazırlanıclar "Bazar meydani" tamaşasına baxmışlar.

Nohəyat, müdrik el ağısaqları da Qədr Qorqud və Bahar qız meydana gələrək iştirakçıları salamlamış, onlara xeyir-dua vermiş və xoş arzulardan bədirmişlər. Ardınca Gəncə Dövlət Küklə Teatrının nəhəng kuklalarının, həmçinin Novruden attributları olan Keçəl və Kosanın məraqlı çıxışları olmuş, yumurta döyüdürülmüşdür.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenlik və ərazi bütövlüyü uğrunda canlarını və keçən şəhidlərimizin xatirəsi birdəqəqlik sükütlə yad edildikdən sonra inçəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuşdur.



Gəncə Dövlət Filarmoniyası solistlərinin ifasında səslənən mahnilər və "Xəmso" mahnı və rəqs ansamblının çıxışları alqışlarla qarşılınmışdır. Ardmənə "Cəngi" müsiqisinin sö-

daları altında Novruz tonqalı alovlandırılmışdır.

Ümumşəhər tödbirdindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evi-

nin sakinləri ilə birləşdə bayram süfrəsi ətrafında nahar etmiş, onlara xoş arzularını bildirmişdir.

Səbir ƏLİYEV,
"Azərbaycan"



Dünya
olduğu kimi



Novruz gəlir, yaz gəlir...

Yeni gün bayramı, Bahar bayramı kimi adlandırılan Novruz türkmanlı xalqlara məxsusdur. Bir sıra xalqlar yaz fəslinin gəlməsini töbötin canlanması, oyanış, yeni ilin başlangıcı kimi bayram etdiklərinə görə belə adlandırılırlı. Şimal yarımkürəsində astronomik yazın başlangıcı, gecə-gündüzün bərabərliyi martın 21-dən hesablanır.



Orta əsr müellifləri Şərqi ölkələrində İسلام dini yayıldıqdan sonra Novruz bayramının yaz anionelerinin, ekinçilik təqvimini etiqadlarının möhkəm yer tutduğunu əsərlərdən göstərirler. Əbu Reyyan Biruni Novruz bayram haqqında müxtəlif rəyəyətən, onun yaranması səbəblərindən, bu bayram münasibətlə xalq arasında yayılmış adət-anonənlərden bəhə edərək onun töbötin yoxlaması, ekinçilik tosorrutunun başlanması ilə bağlı olmuşdur.

Nizam-ül Mülk "Şiyasətnamə" esərində Novruz bayramından yazın gəlişi ilə olğalar keçirilən kütüvə xalq bayramı kimi söz açıb. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir vo tərənnüm edilir.

Novruz bayramının en təmərəqli keçirildiyi ölkə Azərbaycandır desək, yaxınlığı. Martın 21-nə qədər 4 çərşənbəxlər qədərindən yüksək ohvalı-ruhiya ilə qeyd olunur. Bu ərofədə Novruza hazırlıqlar başlayır, təmizlik işləri görürlər, bayram şirniyyatları bişirilir, süfrələr bozulur.

Papaq atmaq, üzük və qulaq fəl...

Novruz bayramının ən maraqlı adətlərindən biri papaq, keçmiş dövrlerde ise xurşutmaqdır. Belə ki, bayram axşamı əsaqlar ev-ev gözərək qapıları döyüp papaq ataraq özərlərə bayram sovgəti toplayardılar. Torbanı boş qaytarırlar.



Bayramın digər adətlərindən biri issu qulaq fələna çıxmadır. Əsasən qızlar arzu tutaraq qulaq fələna çıxurlar. İnancıla görə, diniñək üçün gedilən evdən xoş sözərək eşidir, bərə arzunun yerine yetecəyinə işarə olur.

Novruza məxsus təamlar digər ölkələrdə də var

Novruz bayramı yalnız Azərbaycanda deyil, Əfqanistan, Qırğızistan, İran, Tacikistan, Özbəkistanda da keçirilir. Məsolən, Əfqanıstanın səfəri sayına görə qaynadılmış və bozulmuş yumşatılmış döyürlər. Nəticədə möglüb olan toraf qalıb şoxsin telebələrini yemərlər. Üzünlükdən toraf qalıb şoxsin telebələrini yemərlər.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Xalqımızın yüksək tutduğu meşəni ise ailelərdir. Xüsusən Novruz bayramında böyükəlli ziyarət etmək, ollarıñ öpmək xüsusi önmən dəstəyir. Eyni zamanda bayramda kütlü qalmazlar deymə ilə, kütlü barışarlar.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.

Şəhər qızları Novruza on sevdili ənənələrdəndir. Qızlar üzüyü saçlarının teliñə berkibit su ilə dolu stokannın üstündə saxlayırlar. Üzük stekana nəcəf dəfa daya, bərənin qızın o yaşıda əro gedəcəyinə işarədir.



Azərbaycan xalqını Novruz bayramı



*münasibətlə təbrik edir,
hər bir ailəyə səadət, sevinc
dolu günlər arzulayır!*

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Naftalandan şəhid və qazi ailələrinin övladları
fürəmək üçün Novruz şənliyi keçirilmişdir

Naftalandan şəhid və qazi ailələrinin övladları
fürəmək üçün Novruz şənliyi keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin və
torpaqlarımızın azadlığı uğrunda
canından keçmiş Vətən uğurlarının
xatirəsi birdənqədəlik sükutla yad
edildikdən sonra Naftalan Şəhər
İcra Hakimiyyətinin başçısı Vüqar
Novruzov çıxış edərək diqqət çat-
dırılmışdır ki, xalqımızın zəngin
milli döyərlərini, adət-ononelerini



özündə yaşadan Novruz bayramı
milli varlığın rəmziçi çevrilmişdir.
Novruzun dövlət seviyyesində ke-

çirləşənin Ümummilli Lider
Heydər Əliyevin adı ilə bağlı olduğunu
deyən V.Novruzov bildirmiş-

dir ki, bu bayram indi ölkəmizdə
ümumxalq şənliyi kimi geniş qeyd
olunur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Sənədli şəhid və qazi övladlarının
inşirakı ilə Novruz tonqalı qaranmışdır.
Keçəl və Kosanın şəhərətrafına yüksən
uşaqlar torşından böyük coşqu ilə
qarşılışmış, uşaqlarda xoş bayram
ovqatı yaratmışdır.

Şəhid və qazi övladlarına bay-
ram hədiyyələri təqdim olunduq-
dan sonra tanımış incəsənət ustaları
konsert programı ilə çıxış et-
mişlər. Sonda xatiro şəkil çəkdiril-
mişdir.

Mövsüm mərasimləri

Taxilimiz yerdə qaldı,
Yaxamız əldə qaldı.
A yel baba, yel baba,
Qurban sanə, gəl, baba....

İkinci bölgüdə ilin müyyə-
yon fossillərində xalqın birgə
əməyini yekunlaşdırın noğmələr.
Mərasim noğmələri adlanan
bu poetik nümunələr öz möv-
zu və mözəmən xüsusiyyətləri-
ni görə əsasən iki gruba bölü-
nür ki, bunlar mövəsət və mö-
şət mərasimini noğmələridir.
Mövsüm mərasimini noğmələri
daha çox xalqın gündəlik hə-
yatı ilə bağlı yaranmış, bərə-
erkin görüşürlər, o cümlədən
animistik, antropomorfik, mi-
foloji düşüncəni özündə əks
etdirmişdir. Mərasim noğmə-
ləri arxa il döşəncən poetik
ölçü və qəliblərin, poetik üs-
lub və ifadə modellərinin on
erkin tiplərini ifadə edir, xalq-
ların etik-estetik dünyagörüşü,
əxlaqı, ritual və etiqadlarını
sistəm halında ifadə edir. Tə-
qiqatlarda erkən estetik döşə-
ncəni və mösət əxlaqi detallarını
əks etdirmək baxımdan mövsüm mərasimini noğmələri
iki şəkildə mösəti cəlb edir:
ayrı-ayrı təbiət hadisələri və

Gün çıx, gün çıx,
Kəhər attı min, çıx,
Oğlum qayadan uçu,
Qızım təndirə düssü.
Kecəl qızı qoy evdə,
Səci qızı götür, çıx.
Gün getdi su içməyə,
Qırımızı don biçməyə...

Yello, küləkələ olaqədar ya-
ranan noğmələrdə isə külöyin
çağırış motivi osas yer tutur:
A yel baba, yel baba,
Qurban sanə, gəl, baba,



etmək olar. Məsələn, "Dirso-
xan oğlu Buğac" boyundan
belə bir sütət rast gəlmək
olur ki, "her il bir yazda, bir
də payızda buğa ilə buğrana
savaşdırırlar. Bayandır xan
Qalın Oğuz bəylərlə tama-
saya baxır, eylənlər" ("Kitabi-
Dədə Qorqud", 1988:36).
Hesab edirik ki, bu, türk xalq-

ları arasında payızda və yaza-
da keçirilən mövsüm mərasimi,
yaxud meydən taməsası
ilə bağlı kiçik bir nümunə
kimi diqqəti cəlb edir.

Azərbaycan ərazisində
zərdüştiliklə bağlı keçirilən
bayramlar arasında Mehri-
kan bayramı xüsusi qeyd
olunmalıdır.

Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata göləndə
Musa çoban olanda
Qızıl öküz duranda
Qızıl bugda bitəndə
Dünya bünəyad tapanda...

Erkən döşəncədə yeni
əmək mövsümünün başlan-
ması ilə bağlı mərasim və
noğmələr arasında "Şum
mərasim", "Saya mərasim" və
onları böyüyən noğmələr di-
qötü daha çox cəlb edir. "Nov-
ruzqəbəgi noğmələr" adı ilə
tanınan həmin noğmələr də
üç yero ayrırlar. "Çıllo noğmə-
lər", "Ilaxır çərşənbə noğmə-
lər" və "Bayram mösəti noğ-
mələr".

Xalq yaradıcılığında mə-
rasim poeziyasında arxaik omak
noğmələrinin də böyük tösrü
olmuşdur ki, bunlara həm cüt
noğmələri, həm də holavar
deyil. Xalq yaradıcılığında
ən qədim mərasimlərindən biri də
qoyunluqla bağlı icra olu-
nan sayca mərasimdir. Bu
mərasim qoyunların qızılı
vaxtında keçirilirdi.

Azərbaycan mövsüm mə-
rasimləri arasında "Xidir",
"Xidir Nəbi" və ya "Xidir İl-
yas", yaxud "Yazaqçı Xızır
bayramı", yaxud "Qışyarış" mə-
rasimlərinin də özünəməx-
sus yeri vardır. "Bəzi qaynaq-
lalar bu el şəfiyini Xidirloz,
Xızırğunu, Ruzi Xızır və Xidir-
zindən adlandırırlar". Bu
mərasim miflik təfəkkürə uy-
ğun olaraq icra etmiş və golo-
cək nəşrlərə ötürmüştür.

Zəfərli yaddaşında "Saya
yaradan, soy qurandır", "Saya
qurbani pirdə olar", "Saya
yanıdan çarqa öleziməz", "Sayanın
vari davar, dağın vari qar", "Gö-
zü tox olan sayanın davarı da
çox olar", "Sayanın oxu, qurdun
xofu yaman olar", "Saya söz-
sən, qurd qozden tamar", "Sa-
ya mord olar, dord olmaz" və
safr hikmetimiz fikirlər bu gün
de yaşasınqadır. M.Arifa görə
"her il toxmanın yaza əlli güllə
göymüş qoyunlar qızılışmağa
başladığın zaman çoban paltarı
gəymış adamlar kəndbəkənd
gozib "Sayaçı" mərasimini icra
edirlər". Y.V.Cəmənzəyli
1921-ci ilde İstanbulda neşr et-
dirdiyi "Azərbaycan ədəbiyyatına
bir nəzər" adlı kitabında
yazmışdır ki, "Sayaçı sözleri to-
rəkəmə xalqı arasında heyvan-
lara aid noğmələri ki, topla-
nın tökülməlinəydi".

Azərbaycan mövsüm mə-
rasimləri arasında "Xidir",
"Xidir Nəbi" və ya "Xidir İl-
yas", yaxud "Yazaqçı Xızır
bayramı", yaxud "Qışyarış" mə-
rasimlərinin də özünəməx-
sus yeri vardır. "Bəzi qaynaq-
lalar bu el şəfiyini Xidirloz,
Xızırğunu, Ruzi Xızır və Xidir-
zindən adlandırırlar". Bu
mərasim miflik təfəkkürə uy-
ğun olaraq icra etmiş və golo-
cək nəşrlərə ötürmüştür.

**Ülkə NƏBİYEVƏ,
Bakı Dövlət Universitetinin
professoru, filologiya üzrə
elmlər doktoru**

"Halay"



Novruz bayramı günlə-
rində və el şəhərliklərində
icra olunan qədim kültüvi
rəqslarından biri də "Halay" dir. Xalq arasında
"halay çökəmkə", "halay qurmaq", "halay vurmaq",
"dövra vurmaq, dairə üzrə oturmaq",
"halay galmək" rəqs
etmək üçün iki dəstəyə
bölünmə) ifadələri var.

Həzirdə "Halay" iki dəstəyə
bölünərək birlikdə oxuyub rəqs
etmək mənasında işlənilir. Məşhə-
yi qədim bayram vo mərasimlərə
bağlı olan "Halay" rəqs-mahnıla-
rı omak, zəhmət motivi osasında
yaranmışdır. Lakin uzun inkişaf
tarixinə malik olan, hər bir zəhmət
noğmosında olduğu kimi, bu
mahnının mötni də tədrisən dö-
yismış, mərasim mahnısına çev-
rilmişdir.

Azərbaycanın cənub-şərq
bölgəsinin (Astara, Lənkəran,
Masallı) toy və el şəhərliklərində,
xüsusi Novruz qız-gölənlərin
iň etdiyi "Halay" oyunu yalnız
ritmik əl calmaqla və mahni ilə
müsəyiat olunur. Burada ifaçular
ilə növbədə dairəvi şəkildə üz-
lür, sonra iki dəstəyə bölnünləb üz-
üzə durur, ol çala-çala, oynaya-

"Azərbaycan"



Zəfərli yaddaşında "Saya
yaradan, soy qurandır", "Saya
qurbani pirdə olar", "Saya
yanıdan çarqa öleziməz", "Sayanın
vari davar, dağın vari qar", "Gö-
zü tox olan sayanın davarı da
çox olar", "Sayanın oxu, qurdun
xofu yaman olar", "Saya söz-
sən, qurd qozden tamar", "Sa-
ya mord olar, dord olmaz" və
safr hikmetimiz fikirlər bu gün
de yaşasınqadır. M.Arifa görə
"her il toxmanın yaza əlli güllə
göymüş qoyunlar qızılışmağa
başladığın zaman çoban paltarı
gəymış adamlar kəndbəkənd
gozib "Sayaçı" mərasimini icra
edirlər". Y.V.Cəmənzəyli
1921-ci ilde İstanbulda neşr et-
dirdiyi "Azərbaycan ədəbiyyatına
bir nəzər" adlı kitabında
yazmışdır ki, "Sayaçı sözleri to-
rəkəmə xalqı arasında heyvan-
lara aid noğmələri ki, topla-
nın tökülməlinəydi".

Azərbaycan mövsüm mə-
rasimləri arasında "Xidir",
"Xidir Nəbi" və ya "Xidir İl-
yas", yaxud "Yazaqçı Xızır
bayramı", yaxud "Qışyarış" mə-
rasimlərinin də özünəməx-
sus yeri vardır. "Bəzi qaynaq-
lalar bu el şəfiyini Xidirloz,
Xızırğunu, Ruzi Xızır və Xidir-
zindən adlandırırlar". Bu
mərasim miflik təfəkkürə uy-
ğun olaraq icra etmiş və golo-
cək nəşrlərə ötürmüştür.

**Ülkə NƏBİYEVƏ,
Bakı Dövlət Universitetinin
professoru, filologiya üzrə
elmlər doktoru**



Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayırlar

Misir Baş müftisinin baş müşaviri, Ümumdünya Fotva Evlərinin baş katibi İbrahim Nəcim Azərbaycan İlahiyatı Institutunun (Aİİ) qonağı olub. Aİİ rektoru dosent Aqil Şirinov qonağı salamlayaraq, ona ali tohsil müəssisəsinin fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verib, mövcud ixtisaslar barədə bəhs edib.

Bildirib ki, institut iki istiqamət üzrə mütəxəssislər həzirlayır: məscidlərdə imam və din xadimi kimi fealiyyət göstərəcək İslam alimləri və ölkənin müvafiq dövlət qurumlarında çalışacaq əməkdaşlar.

Aİİ-nin xarici əməkdaşlıqları ilə əməkdaşlıq oləşələrinin qurulmasında maraqlı olduğunu qeyd edən A.Şirinov bildirib ki, dönyanın bir çox tanınmış ali tohsil müəssisələri ilə ikitərəfi protokollar, məmorandumlar imzalanıb.

Institut rəhbəri qonağı Azərbaycanda mövcud dövlət-din münasibətləri haqqında



məlumat verib. Vurğulayıb ki, ölkəmizdə mövcud olan bütün dönlərin nümayəndələri sülh və mehribanlıq şəraitində birgə yaşayırlar.

Misir Baş müftisinin baş müşaviri, Ümumdünya Fotva Evlərinin baş katibi İbrahim Nəcim ali tohsil müəssisəsində olmasından memnunluğunu ifadə edib. Aİİ-nin fealiyyətinə ugurlar arzulayan qonaq ikitərəfi qardaşlıq oləşələrinin, həmçinin elm, tohsil və maarifləndirmə sahəsində

əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb.

Göründən tərəflər arasında tohsil və elm sahəsində qarşılaşılıqlı münasibət, üzümüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyətlərin tətbiqi, mədəni oləşələrin quşulması və möhkəmləndirilməsi haqqında otsaflı fikir mübadiləsi aparılıb.

Sonda qonaq institutun inzibati binası ilə tanış olub.

"Azərbaycan"

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirme işləri ilə əlaqədər 22.03.23-cü ilde gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Hindarx qəsəbəsinin məktəbi əsaslı təmir olunmuşdur

Novruz bayramı ərəfəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində Etibar İsmayılov adına 1 nömrəli tam məktəbin əsaslı təmirindən sonra açılış mərasimi olmuşdur.

Mərasimdə Ağcabədi Rayon İcra Həkimiyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülləyev, məktəbin müəllim və şagirdləri, media nümayəndələri iştirak etmişlər. Açılış mərasimindən əvvəl qonaqlar Milli Qəhrəman Etibar İsmayılovin məktəbin qarşısındaki büstünün öntünə tövər təqdim edilmişdir.

Məktəbin direktori Qaryagdi Qarayev 1975-ci ilde inşa edilmiş binada təmirindən əvvəl tədris üçün şəraitin yaxşı olmadığını və onun yaratdığı çətinliklərdən söz açmışdır. Diger çıxiş edənlər - Etibar İsmayılovin qardaşı Vəfa-dar İsmayılov, Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülləyev məktəbin əsaslı təmirində böyük zəhməti olan, elə bu məktəbin yetirməsi, Vətən Müharibəsi Qəhrəmanı, Şuşa uğrunda döyuşlarda iştirakçı general-mayor Zaur Cəvənşirə minnətdərlərini bildirmişlər.

807 sağırdañın təhsil aldığı məktəbdə 39 sinif otagi, 2 laboratoriya, 1 idman zalı, 1 kitabxana, 1 muzey və 2 kompüter otagi var. Bina istilik, elektrik, lazımi inventar və avadanlıqlarla tomin olunub.

Pərvin ŞAKIRQIZI,
Ağcabədi



OXULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatayımı kurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərbəytuatyumu" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat



Hörmətli oxular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzərəşəniz, (012) 539-59-33 nömrəli telefonə zəng vura bilərsiniz.

Dağlıq ərazilərə qar yağacaq

Azərbaycanda martın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekoligiya və Təbii Sərvötələr Nazirliyinin Milli Hidrometeoroloji Xidmətindən AZƏRTAC-a verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin döyünlər buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gündündən başlayaraq bəzi yerlərdə havanın arabir yağıntıları olacaq. Gecə və sohə saatlarında du man olacaq. Şimal-şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr cıva sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində əsasən gecə və axşam havanın arabir yaşıntıları olacaq, dağlıq ərazilərdə qar yağacı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 16-21° isti, dağlarda gecə 2° səxtəndən 3°-dək isti, gündüz 3-7° isti olacaq ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sodərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə havanın arabir yaşıntıları olacaq, qar yağacı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 14-19° isti olacaq ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qobələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yaşıq yağış gözlənilir. Bəzi yerlərdə duman olacaq. Müləyim şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 13-18° isti, dağlarda gecə 2° səxtəndən 3°-dək isti, gündüz 3-7° isti olacaq ehtimal var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama bəzi yerlərdə arabir yaşıq yağış ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 16-21° isti olacaq gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabir yaşıq yağış ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 13-18° isti, dağlarda gecə 5-7°, gündüz 8-10° isti olacaq ehtimalı ehtimaldır.

Əlaqə telefonları:

Qobul otagi - 539-68-71, 538-86-86, 434-63-30, 539-72-39
Baş redaktor müaviləri - 538-68-86, 538-56-60
Mosul kəlib - 539-43-23, 539-44-91, 539-84-41, 539-21-00, 538-42-32, 538-35-55
Mosul kəlib müaviləri - 539-49-20, 538-31-11, 538-84-73, 538-84-77, 538-20-87, 539-59-33
Parlement və siyaset şəbəsi - 539-63-82, 432-37-68
İqtisadiyyat şəbəsi - 539-63-82, 432-37-68

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV marta
contact@azerbaijan-news.az az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yüksələşən şəhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsindən çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5184
Sifaris 684
Qiyməti 40 qəpik